



PHP FUNDAMENTALS

| | |
|--|----------|
| 1. Apache server yüklənməsi və PHP İDE ilə tanışlıq | # |
| 1.1 Sublime text və Php storm yüklənməsi | # |
| 1.2 AppServ Apache Mysql PHP yüklənməsi və təmzirləmələr | # |
| 1.3 Php info istifadəsi | # |
| 2. Html və Css | # |
| 2.1 Giriş və ümumi kod quruluşu | # |
| 2.2 Şərhlər, h1-h6 heading, p- teqləri | # |
| 2.3 Html daxilində php çağırma və icra etmə | # |
| 2.4 Form işləri (Input, Submit, Action Method) | # |
| 3. PHP giriş | # |
| 3.1 PHP nədir? niyə lazımdır? | # |
| 3.2 Php kodları necə işləyir? | # |
| 3.3 Echo print ekrana çıxış | # |
| 3.4 Şərhlər | # |
| 3.5 Xətalər ümumi baxış | # |
| 3.6 Birləşdirmə operatoru | # |
| 3.7 Şərhlər | # |
| 3.8 Dəyişənlər (Variables) | # |
| 3.9 Dəyişənlərə aid nümunələr | # |
| 3.10 Riyazi hesablamalar operatorları | # |
| 3.11 Təyin etmə operatorları | # |
| 3.12 Artırma və əskiltmə operatorları | # |
| 3.13 Operatorlara ümumi baxış və nümunə | # |
| 3.14 Tək və cüt dırnaqlar arasında fərqlər | # |
| 3.15 Hazır string mətn operatorları | # |
| 4. PHP array və conditions | # |
| 4.1 Array nədir və necə istifadə olunur? (Nümunələr) | # |



| | | |
|---|-------|---|
| 4.2 Date time zone funksiyası və Explode nümunəsi | _____ | # |
| 4.3 _POST və _GET metodları işlədilməsi | _____ | # |
| 4.4 IF ELSE şərt operatorunun işlədilməsi | _____ | # |
| 4.5 Qısa şərt operatorunun işlədilməsi | _____ | # |
| 4.6 IF şərt operatoru ilə login təsdiqləmə nümunəsi | _____ | # |
| 4.7 Switch case operatoru | _____ | # |
| 4.8 Switch case işlənmə nümunəsi | _____ | # |
| 4.9 ISSET işlədilməsi | _____ | # |
| 4.10 Rəqəmin tək və ya cüt olmasının yoxlanılması | _____ | # |
| 5 PHP Loops | _____ | # |
| 2.1 For loop | _____ | # |
| 2.2 For işlətmə və selectbox Auto fill | _____ | # |
| 2.3 For daxilində if işlədilməsi | _____ | # |
| 2.4 For if ilə tək və cüt rəqəmlərin təyini | _____ | # |
| 2.1 While loop | _____ | # |
| 2.2 For və array | _____ | # |
| 2.3 Foreach | _____ | # |
| 2.4 For if ilə tək və cüt rəqəmlərin təyini | _____ | # |
| 6 PHP Functions | _____ | # |
| 6.1 Funksiya yaratma | _____ | # |
| 6.2 Funksiya yaratma və toplama işləri | _____ | # |
| 6.3 Return ilə value | _____ | # |
| 6.4 Funksiya ilə Global dəyişkən işlətmə | _____ | # |
| 6.5 Funksiyalarda varsayılan (Default) value | _____ | # |
| 6.6 Öz-özünü təkrarlayan Recursive funksiya | _____ | # |
| 6.7 Funksiya var və ya yox tapma | _____ | # |
| 6.8 Bütün funksiyaları siyahılandırma | _____ | # |
| 6.9 Session nədir? | _____ | # |
| 6.10 Session yaratma və oxuma | _____ | # |
| 6.11 Session silmə və Unset funksiyaları | _____ | # |



6.12 Cookie nədir? Və yaradılması _____ #

6.13 Cookie silmə _____ #

7 PDO MYSQL _____ #

7.1 Phpmyadmin giriş _____ #

7.2 Cədvəllər yaradılması və əlaqələndirmə _____ #

7.3 Autoincrement, primay key yaradılması _____ #

7.4 PDO database connection _____ #

7.5 Include və Require_once _____ #

7.6 PDO Insert _____ #

7.7 PDO Header redirect yönləndirmə nümunəsi _____ #

7.8 _GET Metodu ilə value üzərində əməllər _____ #

7.9 PDO Select _____ #

7.10 PDO Update _____ #

7.11 CRUD anlayışı və tətbiqi _____ #

7.12 PHP Mail _____ #

7.12 PHP XML , JSON _____ #

8 Sadə scriptlərin hazırlanması _____ #

8.1 Sum of digits (Rəqəmlərin cəmi) _____ #

8.2 Even odd program _____ #

8.3 Even odd using Form (Form vasitəsiylə tək tapılması) _____ #

8.4 Table of Number _____ #

8.5 Factorial Program _____ #

8.6 Fibonacci Seriyası _____ #

8.7 Reverse Number (Rəqəmlərin tərsi) _____ #

8.8 Number triangle birneçə nümunələr _____ #



I dər

Apache server yüklənməsi və PHP İDE ilə tanışlıq

Html və Css-giriş

II dər

Html və Css-davam

Php giriş

III dər

Php giriş davamı

PHP array və conditions -giriş

IV dər

PHP array və conditions-davam

PHP Loops-giriş

V dər

PHP Functions

V1 dər

PDO MYSQL

VII

PDO MYSQL

nümunə script

VIII

Nümunələr ümumi bir script hazırlanması

Hər dərsin sonunda müvafiq ev tapşırıqları hazırlanır.